

35.	İPFS-B03	III blok: 1. Riyazi modelləşdirmə; 2. Riyazi fizika üsulları; 3. Kompüter modelləşdirmə	9	270	245	25	15	10					4
36.	İPFS-B04	IV blok: 1. Əməliyyatlar tədqiqi və oyunlar nəzəriyyəsi; 2. Qərarqəbuletmə üsulları; 3. Optimal idarəetmə məsələlərinin ədədi həll üsulları	9	270	245	25	15	10					4
37.	İPFS-B05	V blok: 1. Verilənlərin intellektual analizi; 2. Siqnalların emalı; 3. Surətlərin tanınması	8	240	215	25	15	10					5
38.	İPFS-B06	VI blok: 1. İnformasiya təhlükəsizliyinin əsasları; 2. İnformasiya nəzəriyyəsi və kodlaşdırma; 3. İnformasiya sistemlərinin təhlükəsizliyi	8	240	215	25	15	10					5
39.	İPFS-B07	VII blok: 1. Tətbiqi proqramlar paketi; 2. Mobil tətbiqlərin işlənməsi; 3. Proqram təminatının layihələndirilməsi	8	240	215	25	15	10					5
40.	İPFS-B08	VIII blok: 1. Klassik və qeyri-səlis məntiq; 2. Texniki xarici dil	3	90	80	10	10						4
Tədris saatlarının miqdarı													
Σ			210	6300	5550	750	405	340	5				

III. TƏLİMƏ AYRILAN MÜDDƏT (həftələrlə)

Kurslar	Sərbəst hazırlıq	Fərdi qrafikə uyğun kafedralar tərəfindən aparılan dərslər	İmtahan sessiyası	Təcrübə	Cəmi
I	26	4	2	-	32
II	26	4	2	-	32
III	24	6	2	-	32
IV	24	6	2	-	32
V	14	3	1	14	32
Cəmi	114	25	9	14	160

IV. TƏDRİS PROSESİNİN GÖSTƏRİCİLƏRİ

Kurslar	I	II	III	IV	V	Təcrübə	Cəmi
Kreditlərin sayı	45	48	45	48	24	30	240
İmtahanların sayı	9	10	10	8	3		40

Təqdim edənlər:

- | | |
|---|----------------------|
| 1. Tədris işləri üzrə prorektor | dosent Q.Ə.Məmmədov |
| 2. Tədris işləri üzrə prorektorun əlavə təhsil üzrə müavini | dosent H.B.Hüseynov |
| 3. İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı | dosent F.H.Ağayev |
| 4. "Ümumi və tətbiqi riyaziyyat" kafedrasının müdiri | professor A.R.Əliyev |